


Allmänna uppgifter

| | | |
|---|--------------|---------|
| Barnets/elevens namn | Personnummer | |
| Gatuadress (barnets folkbokföringsadress) | | |
| Postnummer | Postort | |
| Skola | Klass | |
| Vårdnadshavarens namn | Personnummer | Telefon |
| E-postadress | | |

| |
|--|
| Barnets/Elevens modersmål |
| Talas detta språk dagligen med barnet i hemmet/familjen? (Gäller inte nationella minoritetsspråk) <input type="checkbox"/> Ja <input type="checkbox"/> Nej |
| Om barnets modersmål är teckenspråk: Används detta språk dagligen med barnet i hemmet/familjen? <input type="checkbox"/> Ja <input type="checkbox"/> Nej |

| | | |
|---|---|--------------------------------------|
| Nationella minoritetsspråk | | |
| <input type="checkbox"/> Finska | Romani chib | Samiska |
| <input type="checkbox"/> Jiddisch | <input type="checkbox"/> Lovari/Kelderash | <input type="checkbox"/> Lulesamiska |
| <input type="checkbox"/> Meänkieli | <input type="checkbox"/> Arli/Gurbeti | <input type="checkbox"/> Nordsamiska |
| | <input type="checkbox"/> Resanderomani | <input type="checkbox"/> Sydsamiska |
| | <input type="checkbox"/> Kale | |
| Annan varietet av nationellt minoritetsspråk: | | |

Vårdnadshavarens underskrift

| | |
|--------------------|--------------|
| Datum (åååå-mm-dd) | Namnteckning |
| Datum (åååå-mm-dd) | Namnteckning |

**Ərizəni uşağın getdiyi məktəbə göndərin və ya göndərin.
Bu formanın arxa tərəfində daha çox məlumat.**

Doğma dil təlimatı

Uşağınızın ana dilində təhsil almaq hüququ ola bilər. Ana dil təhsili evdə İsveçdən fərqli bir dildə danışan uşaqlara verilir.

Evdə İsveç dillərindən başqa bir dildə danışan uşaqlar 1-ci ildən məktəbdə ana dilində təhsil ala bilərlər. Bir və ya hər iki baxıcının İsveç dilindən fərqli ana dili varsa, şagirdin ana dili təhsili təklif olunur. evdə şagirdin gündəlik sosial dili və əgər şagird bu dil haqqında əsas biliklərə malikdirsə.

Milli azlıqların dillərində ana dilinin tədrisi

Yəhudilər, İsveçlilər, İsveçlilər, Şami və Roma İsveçdəki milli azlıqlardır. Milliazlıqların dilləri Yahudi, Fin, Meänkieli, Sami (fərqli çeşidlər) və Romani çibidir (müxtəlif növlər).

Milli azlıqlardan birinə mənsub olan şagirdlər ana dilində təhsil hüququnu 1 ildən bəri uzatdılar, hətta bu dil evdə şagirdin gündəlik sosial dili deyil. Tələbənin də dil haqqında əsas biliklərə ehtiyacı yoxdur.

Xaricdən gələn bir Rumıniya tələbəsinə xüsusi səbəblər olduqda iki dildə ana dili təhsili verilə bilər.

Direktor, uşağınızın ana dilində təhsil almaq hüququna sahib olub olmadığını qərar verir

Uşağınızın ana dilində təhsil almaq hüququna sahib olub olmadığını qərar verən məktəb direktorudur. Şagirdin ana dilində əvvəlcədən bilik əldə etməsinə dəstək verilə bilər. Milli azlıqların hər zaman ana dilində təhsil almaq hüququ var, ancaq ana dilində şagirdin fərdi səviyyəsini görmək üçün sorğu aparmaq lazım ola bilər.

Məlumat Dil Mərkəzinin saytında da mövcuddur: www.goteborg.se/sprakcentrum